



**AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ**  
**Q Ə R A R**

№ 12/5

Bakı şəhəri

17 iyul 2019-cu il

AMEA-da elmi lektoriyanın təşkili haqqında

Müasir şəraitdə müxtəlif elmi istiqamətlər üzrə peşəkar biliklərə malik yüksəkixtisaslı kadr hazırlığı bütün digər amillərlə yanaşı, elmi tədqiqat sahəsində ənənələrin davam etdirilməsindən, nüfuzlu elmi məktəblərin qorunub saxlanılmasından, nəsillər arasında elmi varisliyin təmin edilməsindən bilavasitə asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır.

Buna görə də AMEA-da elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindən birini elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi təşkil edir. Bu istiqamətdə Akademiyada bəzi işlərin həyata keçirilməsinə baxmayaraq, qarşıda bir sıra mühüm vəzifələr də vardır. İlk növbədə elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyalar müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkil olunmalı, ənənəvi elmi məktəblər daha interaktiv üsullarla təbliğ edilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA-da daimi fəaliyyət göstərən elmi lektoriya təşkil edilsin.
2. Akademik Vaqif Abbasov elmi lektoriyanın rəhbəri təyin edilsin.
3. Lektoriyanın rəhbəri akademik Vaqif Abbasova tapşırılsın:
  - 3.1. Lektoriyanın Əsasnaməsi hazırlanaraq 1 sentyabr 2019-cu il tarixinədək AMEA Rəyasət Heyətinə təqdim edilsin;
  - 3.2. Lektoriyanın təşkilindən irəli gələn təşkilati, texniki, inzibati və s. məsələlərin həlli təmin edilsin;

- 3.3. Lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin, o cümlədən AMEA Rəyasət Heyəti üzvlərinin aktual elmi, elmi-təşkilati və innovativ məsələlərə, habelə Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələri təşkil edilsin.
4. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə tapşırılsın ki, AMEA-nın gənc alim və mütəxəssislərinin, doktorant və magistrlərinin lektoriyada iştirakı təmin edilsin.
5. AMEA-nın Rəyasət Heyəti üzvlərinə tapşırılsın:
  - 5.1. Lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş elmi məruzələrlə çıxış etsinlər;
  - 5.2. Lektoriyada kuratoru olduqları elm sahələrinin nüfuzlu alimlərinin məruzələrlə çıxışları təmin edilsin;
  - 5.3. Dövlətin elm siyasətinin müxtəlif istiqamətlərinin, elmi fəaliyyət sahəsinə aid mühüm dövlət sənədlərinin, dövlət proqramlarının, AMEA Ümumi yığıncağının və Rəyasət Heyətinin mühüm qərarlarının mahiyyəti, məqsəd və vəzifələri, onların icra mexanizmləri ətraflı olaraq gənclərə izah edilsin.
6. AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinə (Zülfüqar Fərzəliyev) tapşırılsın ki, lektoriyanın fəaliyyəti mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılınsın.
7. AMEA-nın Gənc alimlər və mütəxəssislər şurasına (fizika üzrə fəlsəfə doktoru Famin Salmanov) tapşırılsın ki, qərarın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.
8. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi AMEA-nın müxbir üzvü Əminəğa Sadıqova həvalə edilsin.

AMEA-nın prezidenti

AMEA-nın akademik-katibi

akademik Akif Əliyev

AMEA-nın müxbir üzvü

Əminəğa Sadıqova

